

Qərib
Mehdi

Gəncə şəhəri

*İnsan da ağac kimidir;
yaşa dolduqca böyüür, şaxələnir. Bu böyük, bu şaxələnma bioloji varlıqda necədirse, sənətdə də elədir.*

Aləmzər Əlizadə əvvəlcə özünü ədəbi aləmə uşaq şairi kimi tanıtmışdı. Və bu sahədə xeyli uğurlar qazanmışdı. Zənn etmək olardı ki, onun yaradıcılığı ele bu yöndə də davam edəcək. Etmedə. Zaman ötdükcə, təcrübə artdıqca, müəllif insan yaşının yeni qatlarına daxil olduqca təcrübəsi artı, qəlembəni püxtələşdi. Təbii haçalanma baş verdi. "Unitar" yaradıcılığı "federativ" yaradıcılıq əvəzlədi. Şairin "birbudaqlı" qəlembəni dramaturqluğa, nasırliyə şaxələndi. İndi bu gövdədən daha bir yaşıł budaq pöhrelənib – ciddi, lirik-psixoloji şeir budağı.

Hələ iki-üç il bundan əvvəl çıxan kitabında (bağışlaşın, adını unutmuşam) "Bilmirəm" adlı lirik səpkidə yağılmış gözəl bir şeir oxudum. Adam təkcə gözlemədiyi yerdən zərbə almır, həm də gözlemədiyi yerdən sevinir. A. Əlizadə daha bir əbədi sahəni öz qəleminin ixtiyarına vermişdi. Nəticə məmənunluq doğururdu. Belə qələm-qəlb məhsuluna bərk sevindim. Başqaları kimi, mən də bu şeirin ruhuna hopan qəribə bir nisgil, ağrı ilə ürəyimi uzun müddət "qidalandırdım".

**Səni könlümdən atıram,
Atıb qurtara bilmirəm.**

İki misrasını misal gətirdiyim təkcə bu şeir barədə uzun və xoş səhbət açmaq olardı. Bir az ehtiyatlandım. Dedim, belkə, bu etirli çiçək yeganədir, hər hansı bir basılmaz hissin təsadüfi nəticəsidir. Axi bir çiçək açmaqla yaz olmur.

Sonra Aləmzər xanımın bu səpkidə yazılmış daha bir neçə şeirlə rastlaşdım. Deməli, təsadüf kimi gümanlaşdım fikir zərurət imiş. Və daha sonra "Agah" nəşriyyatının buraxdığı "Ovqat" almanaxının III bölümündə (2000-ci il) onun "Kitabımı bağlama" şeirilə görüşdük. Görüşdük, özü də necə görüşdük!..

Labüdüyüñü başa düşdürümüz və qəbul etdiyimiz kecid dövrünün keçilməz günahlarından biri də ədəbiyyati başlı-başına buraxmasındadır. Əsl sənətin meyarı itdiyindən saya (bəsits) sənətə, primitiv yazı yığınlarına münbət şərait yaranıb. Kim nədən istəyir, necə istəyir, yazır. Böyük sənətə ziyan, oxucu zövqünə zərbə vuran kitablar konveyer üsulu ilə çıxır. İndi hər şeyi pul həll edir. Pulun isə aça bilmədiyi qapı yoxdur. Yatağa salınan əsl ədəbiyyat "oksigen balıncı" ilə

nəfəs almaqdadır. Təbiətdə də belədir. Əkinçi işinə laqeyd yanaşanda üzlülüyü ilə seçilən alaq otları mədəni bitkiləri sıxişdirir, zəiflədir, üfunətlə qoltuğu altına basıb boğur.

Mən keçmişin xiffətini çekənlərdən deyiləm. Bu günə yaramayan da keçmişə əvərilir. Ancaq bütövlükde yararsız şey yoxdur. İndi birmənali qəbul olunmayan sovet ədəbiyyatında sənetkarlığı xüsusi diqqət yetirildi. Yalanın, yaltaqlığın özündən də yüksək sənət tələb olunurdu. Çağdaş dövrdə həqiqəti demək üçün heç bir

üçün bu ada möhtacdır. Amma onu tapmaq özünün imkanı xaricindədir. Onu ancaq hər şəyə qadir olan Qüdrət sahibi tapa bilər. Lirik MƏNİN mənəvi ehtiyacı kəskin olsa da, o, ehtiyati unutmur. O, Allahı tələsdirmek, Ona təzyiq göstərmək fikrindən uzaqdır. Könüllü işdən bütün tərəflər xeyir tapar:

*Tanrı, yazıbsan bəlkə,
Onu bəxt kitabına.
Könlünün xoş çağında
Yaxşı bax kitabına.*

Allahın işimi azdır, bir xahiş də sən edirsən?! Yaxşı

Hörmətli redaksiya!

Tanınmış uşaq şairi Aləmzər Əlizadənin imzası ədəbi cameəmizə yaxşı məlumatdır. Çoxları bilmir ki, o, həm də gözəl, ciddi şeirlərin müəllifidir. Belə ciddi planda yazdığı bir şeirinə münasibet bildirməklə hörmətli şairimizin mübarək yubiley yaşını təbrik etmək istədim.

Qərib MEHDI

Küncünü, bucağını
Ələk-vələk elə bir...

Allah yaratdığı bəndəsinin taleyinə cavabdehdədir. Bəndə yolunu azmırsa, onu xoş günlər gözləyir. Tanrı onu gözəl əməline görə mütləq mükafatlandırır. Belə bir mükafat Aləmzər

Narahat insan psixologiyası necə də gözəl biçimdə bədii sözə – şeire əvribil. Müəllif qaba şəkildə inad etmir. Sadəcə, üstündə əsidiyi məqsədini yaddaşlı Yaradana inadkarlıqla xatırladır. Ulu Tanrıya bir işaretə, bir deyim də kifayətdir. Ancaq narahatlıq bir deyimə qane ol-

Aləmzər Əlizadə – 70

Bizim də admızı soruş...



manəə yoxdur. Ancaq deyilənlərin böyük eksəriyyəti sənətin tələbinə boy vere bilmir. Məmməd Araz demişkən, sözçü qələmlər sözlü qələmlərin bazarını bağlayıb. Qəribə də olsa, sponsorlar sözçüyü qələmlərə daha çox himayədarlıq edirlər. Mən qadağanın da tərəfdarı deyiləm. Bunun özü müqayisə faktorudur. Ancaq yamanın arxası olan kimi, yaxşının da yiyəsi olmalıdır. Söhbət bundan gedir.

*Bax bələ bir ovqat
içində "Ovqat" almanax-jurnalında Aləmzər xanımın uca
Allaha ünvanlanmış "Kitabımı
bağlama" xıtabını oxudum.
Elə bildim, ünlü şairimiz Ramiz
Rövşən poeziyasının
sehrindəyəm. Son zamanlar
Allahla ondan yaxşı mükəlimə
aparana rast gəlməmişəm.
Bu mükəlimə birtərəflidir. Əl-
çatmazın qarşısında bəndəsi
yalvarır, xatırladır, tələb qo-
yur, nəhayət, üşyan edir. Xa-
liq isə özünəməxsus sonsuz
səbirlə xılqətinin (yaradıldığı-
nın) dərdlərini, bələlərini an-
caq dənləyir. Ona tapınanlara,
ona üz tutanlara cavab, qərar
nə olacaq? Onun cavabı sü-
kutundadır. Bu sükut zamana
söykəklidir. İndi vurulmuş dü-
yün zamanı gələndə açılacaq.
Bu zaman yaxın da ola bilər,
uzaq da. Onun qərarı icradan
əvvəl heç kimə məlum deyil.*

Növbəti kosmos-səmə dialoquna baş vuran Aləmzər xanımın "Kitabımı bağlama" müraciəti məndə heyrənlər doğurdu. Şeirin dili rəvan, fikri aydındır. Qəribə bir sədəlik, qəribə bir sənət ucalığı ilə qovuşub. Şairin narahat duasında nə bəndə, nə də Allah üçün heç bir qaranlıq nöqtə yoxdur. Qalır Qüdrət sahibi tərefindən onu eşidib, icrasına "OL" demək.

Şair tale, bəxt kitabına yazıldığı güman olunan, ancaq hansı səbəbdənə unudulan bir ad axtarır. (Bu adı dəqiqlişdirib hasara almaq istəmirdəm. Bu ad sahibi müəllifin özü də ola bilər, özüne doğma olan başqası da). Bu adsız keçinmək onun üçün müşküldür. Canlanmaq, içini-çölənű işiqländirməq

bilirsən ki, az deyil. Ancaq bu xahiş-xitabi etməyə də bilmirsin. Sənə elə gelir ki, o ad haradasa, nəzərdən uzaq yerdədir. Və guya uzaqlar-ucqarlar Allahın gözündən yayına bilər:

*Bəlkə, başın qarışib,
İşin, gücün çox olub.
Bəlkə o ad vərəgın
Lap küncünə yixilib.*

Allahın nəhəng ad-kitab "kataloqunda" milyardlarla ad var. Bu adların hamısı onun yaddaşındadır. Bunu bilsən də, qəlbin aram olmur. Nigarənləq hissi yaxanı buraxır. Deyəsən, fikrin bulanır: "Axi yadında qalsayıd, belə olmazdı...". Utana-utana o nəhəng adlar "kataloquunu" Allahdan bir də yoxlamasını riça edirsən. Ancaq, bu dəfə daha diqqətlə:

*Aç kitabı yenidən,
Noola, bəxtim gülə bir...*

xanımı da (və ya onun lirik MƏNİN də) gözləyir. Ancaq onun başqa mükafatda gözü yox. Füzulinin Məcnunu demişkən: yalnız Leyli sözü danış, başqa şeylər nəyimə lazımdır?! Həmin fikri A. Əlizadə belə davam etdirir:

*Bilmirəm, mənə bundan
Böyük işin olarmı?
Tanrı, gör həmin addan
Orda nişanə varmı?*

Adam əzizlədiyi, qoruduğu bir şeyi itirəndə, uzun müddət rahatlığını itirir. Bir dəfə baxdıgı yerə yüz dəfə baxır. Bir dəfə soruşduğu adamdan yüz dəfə soruşur. Bu ümidsizlik, bu durumsuzluq şeirin növbəti bəndində açıq-aşkar görünür:

*Qorxuram, öz yazdırın
Yayına nəzərindən.
O adın, o istəyin
Keçəsən üzərindən.*

mur. Bununla da, gözəl təkrara yol açılır:

**Kim olar mənim kimi
Bu dözdündə, səbirə?
Baqlama kitabımı,
Aç, Tanrı, yoxla bir də!**

Deyirlər, Allah-Təala elçilərindən – peygəmbərlərindən sonra şairlərin xətrini əziz tutur. Bəlkə, ona görə ki, insandan da əvvəl yaratdığı Sözün qədrini şairlər daha çox bilirlər. Aləmzər xanım, sən yaxşı bir iş görüb Allah dərgahına üz tutubsan. O kişidən ya özünün, ya da lirik qəhrəmanın unudulan adını soruştursan. Yəqin ki, səsi çox sevilən şairi Tanrı dinləyir. Gör dünyada nə qədər faciələr, ədalətsizliklər var. Vətəni yağmalananlar od içindədir. Şəhid analarının göz yaşları qurumaq bilmir. Güclü gücsüzün haqqını tapdalamada davam edir. Aclar, işsizlər, qaçqınlar orduzu azalmaq bilmir. Qadın mənliyi, heysiyəti ehtiyacın, pulun qurbanı olur. Nigarən baxışlı körpələrin gələcəyi dumanlıdır. Nakam məhəbbətlərin ahi-naləsi kəsilmir. Bəs, onların taleyi necə olacaq? Bəs onların adları nə vaxt yada düşəcək?..

Sən Allah dərgahında, Allah qəbulundasan, Aləmzər xanım. Nə olar, ulu Tanrıdan bu nakamlar ordusunun – bizim də adımızı soruş...

Söz ardı: Aləmzər Əlizadənin əsasən uşaq şairi olmasına işarə məqsədilə ona həsr etdiyim bir şeirimi bu yazıya əlavə etməklə təessüratımın ovqatını nikbin notlarla bitirməyə qərar verdim.

Aləmzər Əlizadəyə

**Yiğisib şən uşaqlar,
Qəlbi gülsən uşaqlar.
Qopub özündən hərə,
Baqlanıb Aləmzərə.
Yetişib sehrin çağı:
Şair nağılı söyləyir,
Şair şeir oxuyur,
Şair "xalı" toxuyur –
Yumağı göy qurşağı.**